

V BÖLMƏ.

BEYNƏLXALQ İQTİSADI MÜNASİBƏTLƏR, İQTİSADI TƏHLÜKƏSİZLİK VƏ XARİCİ TİCARƏT

UOT 330.34

*Rəsul Ənvər oğlu BALAYEV
Azərbaycan Dövlət İqtisad Universiteti,
"Rəqəmsal iqtisadiyyat və İKT"
kafedrasının professoru, iqtisad elmləri doktoru;*

*Elmira Əli qızı BALAYEVA
Azərbaycan Kooperasiya Universiteti,
"Maliyyə və bank işi" kafedrasının dosenti,
iqtisad üzrə fəlsəfə doktoru*

RƏQƏMSAL MÜHİTDƏ İQTİSADI TƏHLÜKƏSİZLİYƏ DAİR

Xülasə

Məqalədə iqtisadiyyatın rəqəmsal sektorunun təşəkkülü və inkişafi proseslərinə milli iqtisadi təhlükəsizlik müstəvisində yanaşılması zərurəti əsaslandırılır. Qloballaşma proseslərinin və rəqəmsallaşmanın intensivləşdiyi hazırkı dövrdə milli iqtisadi təhlükəsizliyin təmin edilməsi dövlətin əsas funksiyalarından biri kimi nəzərdən keçirilir. Milli iqtisadi təhlükəsizliyin rəqəmsal iqtisadi mühitdə üzərində yeni təhdidlər və həmin mühitdə milli iqtisadi təhlükəsizliyin bəzi hədd göstəriciləri şərh edilmişdir. Rəqəmsal mühitdə baş verən proseslərin iqtisadi təhlükəsizliyə təsirinin müxtəlif aspektləri araşdırılmış, o cümlədən informasiya təhlükəsizliyinə korporativ tələblərin ciddiləşdirilməsinin, müvafiq institusional təminatın iqtisadi təhlükəsizliyin baza prinsiplərinə uyğunluğunun təmin edilməsinin zəruriliyi göstərilmişdir.

Açar sözlər: iqtisadi təhlükəsizlik, rəqəmsal iqtisadiyyat, qloballaşma, informasiya, texnoloji-iqtisadi imkanlar, təhdidlər, həd göstəriciləri, baza prinsipləri.

Giriş

İnformasiya cəmiyyətinin formallaşması və inkişafi, onun iqtisadi təzahür və nticələrinə daha ciddi yanaşma tələb edir. Rəqəmsal iqtisadiyyatın inkişafında özəl bölmənin rolü həllədici hesab edilsə də, ilkin tədqiqatların nticələrinə əsaslanaraq demək olar ki, dövlətin münasibəti həllədici dərəcədə həmin inkişafın tempi və proporsiyalarını müəyyən edir. Rəqəmsallaşma yeni əsrə qloballaşmanın müşayiət edən əsas proseslərdəndir. Odur ki, rəqəmsal mühitdə iqtisadi təhlükəsizlik məsələsi diqqət mərkəzində olmalıdır. Əks halda, milli çərçivədə formalanmış rəqəmsal mühitdə iqtisadi münasibətlərin səmərəlilik və rəqəbat meyarlarına uyğun inkişafi imkanları ciddi surətdə məhdudlaşacaqdır.

Rəqəmsal mühitdə iqtisadi təhlükəsizliyə təhdidlər barədə

Inkişafın zəruri temp və proporsiyalarının təmin edilməsində həllədici mövqeyə çıxmış informasiya resursları, informasiya cəmiyyətinin mühit yaradan əsas amilidir. Bu, cəmiyyətin inkişafının iqtisadi məqsədi, ilk növbədə maddi və qeyri-maddi istehsalın, habelə faydanı mənimsəməyə yönəlmış xidmətin rəqəbat qabiliyyətini yüksəltməkdir. Rəqəmsallaşma iqtisadi inkişafın eyni modellərini təsviq etməklə, nəinki təsərrüfat hayatına, habelə mədəni və milli ənənələrə də təsir edə bilir. Iqtisadi münasibətlərin beynəmiləlləşməsinə rəvac verən rəqəmsallaşma, milli iqtisadiyyatların nadir keyfiyyətləri və mahiyyət etibarı ilə onların rəqəbat üstünlükleri üçün təhdid ola-

bilər. Həmin təhdidlərin kimin mənafeyinə xidmət etməsinin aşadırılmasına, hər bir konkret halda, dünən bazarına daha güclü təsir edən subyektlərin (dövlətlərin, transmilli şirkətlərin) səciyyələndirilməsini nəzərdə tutan xüsusi məsələ kimi baxılmalıdır. Başqa sözə, rəqəmsal mühitdə milli iqtisadi təhlükəsizliyə təhdidlərin xarakterinin və təsir dairəsində baş verən dəyişikliklərin tədqiqi obyektiv zərurətə çevirilir.

Qloballaşma proseslərinin intensiv surətdə baş verdiyi yeni əsrə iqtisadiyyatın rəqəmsal sektorunun sürətə formallaşması, həmin proseslərin milli iqtisadiyyatın rəqəbat üstünlüklerinin təmin edilməsi, ümumilikdə dövlətçiliyin iqtisadi təməlinin qorunması müstəvisində tədqiq olunmalı məsələləri gündəlikdədir. İlk növbədə onu qeyd edək ki, "iqtisadi təhlükəsizliyin təmin edilməsi dövlətin əsas funksiyalarından biridir. Belə ki, dövlətin iqtisadi təhlükəsizliyi-cəmiyyətin həm əlkə, həm də region səviyyəsində sosial tələbatının təmin olunmasını nəzərə alan stabil vəziyyət və iqtisadi inkişaf prosesində milli, iqtisadi və sosial maraqların qorunmasıdır" [1, s.13].

Rəqəmsal mühitin formallaşması dövlətin iqtisadi təhlükəsizliyinə təhdidlərin xarakterinə təsir-siz qalmır. Bununla belə, rəqəmsal mühitin inkişaf prioritetlərinin milli iqtisadi təhlükəsizliyin baza prinsipləri ilə uzlaşdırılması imkanları diqqət mərkəzində olmalıdır. Həmin prinsiplər, məlim olduğu kimi, adətən normativ-hüquqi aktlar sisteminin tələblərinə riayət edilməsi, müxtəlif səviyyəli iqtisadi fəaliyyət subyektlərinin qarşılıqlı məsuliyyətinin təmin olunması, fərdin və cəmiyyətin iqtisadi maraqları arasında tarazlığın (balansın) əldə edilməsi, milli maraqlar üçün yaranan təhdidlərin neytrallaşdırılması və onlardan müdafiə, meydana çıxan iqtisadi münəaqişlərin həllində müqavilə münasibətlərinin üstünlüyü, iqtisadi təhlükəsizliyin beynəlxalq sistemine integrasiya olunması aid edilir. Görmək çətin deyildir ki, sadalanan prinsiplərin reallaşması mühitində rəqəmsal mühitin texnoloji imkanlarından get-gedə daha faal istifadə olunmaqdadır. Həmin imkanların gerçəkləşdirilməsi prioritetləri iqtisadi məqsədə uyğunluq meyarları ilə yanaşı iqtisadi təhlükəsizlik meyarlarına da uyğun olmalıdır.

Rəqəmsal mühit iqtisadi inkişaf və sosial tərəqqi imkanlarını genişləndirir. O cümlədən, bu mühitdə əmək məhsuldarlığının və rəqəbat qabiliyyətinin yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafının sürətlandırılması üçün real imkanlar və onların gerçəkləşdirilməsi üçün iqtisadi-texnoloji vəsítələr yaranır. İnsanların alıcılıq qabiliyyətinin, təhsilə, tibbi xidmətə və işədüzəlmə şəbəkəsinə əlyətənliyin artması ehtimalı dəfələrlə yüksəlir. Eyni zamanda unutmaq olmaz ki, mövcud texnoloji-iqtisadi imkanlar şəraitində "rəqəmsal iqtisadiyyatın global informasiya - iqtisadi proseslərlə əlaqələrini milli çərçivəyə salmaq heç də həmişə real görünmür; bu prosesdə dövlət və milli əlamətlərin dəstəklənməsi informasiya cəmiyyətinin təməl prinsiplərinə uyğun deyildir; informasiya cəmiyyəti bütün bəşəriyyətə xidmət edən vahid informasiya mühiti formalasdırmağa xidmət etməlidir; rəqəmsal iqtisadiyyatda şəbəkə strukturuna tələblərin unifikasiyası və sadələşdirilməsi prosesi dayanıqlı inkişafi dəstəkləmək inkanlarını genişləndirir" [2, s. 4].

Rəqəmsallaşma şəraitində iqtisadi təhlükəsizliyin təmin edilməsinə müxtəlif tədqiqatçılar tərəfindən fərqli mövqelərdən baxılmışdır. Bu baxımdan aşağıdakı iki mövqeyə xüsusi diqqət yetirilməsinə məqsədə uyğun hesab edirik. Rəqəmsallaşma proseslərinin inkişafı və rəqəmsal iqtisadiyyatın təşəkkülü istiqamətində əhəmiyyətli addimların atıldığı hazırkı dövrdə iqtisadi təhlükəsizliyin aşağıdakı iki aspektdə nəzərdən keçirilməsini təklif edənlərə razılışmaq olar. "Müxtəlif subyektlər arasında kommunikasiya sistemlərinin rəqəmsallaşdırılmasını nəzərdə tutan aspekt və bilavasitə rəqəmsal iqtisadiyyat aspekti. Əgər klassik proseslərin rəqəmsallaşması şəxsi, istehsal, maliyyə və digər informasiyanın ötürüldüyü və yenidən ötürüldüyü kanalların transformasiyasına səbəb olursa, rəqəmsal iqtisadiyyat – elektron biznes və elektron kommersiya tərəfindən istehsal edilən elektron mal və xidmətlərin mövcudluğunu nəzərdə tutan rəqəmsal texnologiyalara əsaslanan iqtisadi fəaliyyət kimi qəbul edilir" [3, s. 79].

Milli iqtisadi təhlükəsizlik rəqəmsal iqtisadi mühitdə yeni təhdidlərlə üzləşir. Rəqəmsallaşma proseslərinin intensivləşməsi, informasiya "selinin" gözlənilməz təzahürləri, texnoloji xarakterli amillərin təsirinin güclənməsi iqtisadi təhlükəsizliyin fərqli aspektlərini aktuallaşdırır. Milli iqtisadiyyatın təsirinin güclənməsi iqtisadi təhlükəsizliyin fərqli aspektlərini aktuallaşdırır.

sadi təhlükəsizliyi rəqəmsal mühitdə təhdid edən amillər, maliyyə təhlükəsizliyi aspektini aktuallaşdırır. Buna səbəb rəqəmsal texnologiyaların tətbiqini, təessüf ki, müsayiət edən dələduzluq və kiberhücum risk ehtimalının yüksəlməsidi.

Təhlükəsizliyin, o cümlədən iqtisadi təhlükəsizliyin təmin edilməsi, mahiyyət etibarı ilə müvafiq risklərin ən səmərəli idarə edilməsi prosesi kimi qəbul edilə bilər. Bu baxımdan aşağıdakı risklər diqqət mərkəzində olmalıdır:

- program məhsullarında sahvlərə yol verilməsi riskləri;
- maliyyə innovasiyalarının və rəqəmsal texnologiyaların inkişaf templərinin tənzimlənməsində strateji sahvlərə yol verilməsi riskləri;
- biznes-proseslərin avtomatlaşdırılması nəticəsində məşğulluq səviyyəsinin aşağı düşməsi və əmək bazarında digər neqativ meyillerin yaranması riskləri;
- arzuolunmaz miqrasiya proseslərinin güclənməsi riskləri;
- kiberməkanda kölgə iqtisadiyyatının genişlənməsi riskləri və s.

Rəqəmsal iqtisadiyyata geniş baxış buçagında bu iqtisadi mühitdə rəqəm texnologiyalarının tətbiq edildiyi iqtisadi fəaliyyətlərə xüsusi önəm verilir. Başqa sözlə, iqtisadi təhlükəsizlik baxımdan rəqəmsal iqtisadiyyata ənənəvi (analoq) iqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları ilə əhatə olunan hissəsi kimi baxmaq olar.

Rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təminatı imkanları

Formalaşan rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təminatı imkanları, ilk növbədə onun təşəkkül tapıldığı mühitin parametrlərindən, həmin mühitin inkişafına dövlətin münasibətindən asılıdır. Yaxın perspektiva iqtisadi inkişafın dayanıqlığının və səmərəli rəqəmsallaşmanın həllədici şərtə çevrilmesi ehtimalı olduqca yüksəkdir. Odur ki, rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təminatı məsələlərinin dayanıqlı inkişaf müstəvisində nəzərdən keçirilməsi, zənnimizcə, məqsədən uyğundur.

Dayanıqlı inkişafın tələblərini diqət edən iqtisadi-ekoloji və ekoloji-texnoloji amillərin təsiri, müasir dövrda milli iqtisadi təhlükəsizliyin təminatı mühitdən heç də az rol oynamır. Belə olan təqdirdə iqtisadi təhlükəsizliyin klassik həd göstəricilərinə yenidən baxılması obyektiv zərurətə çevirilir. Görmək çətin deyildir ki, bəri başdan iqtisadi təhlükəsizliyin haqqında danışılan hədd göstəriciləri sistemində gözlənilən dəyişiklikləri apriori olaraq müəyyənləşdirmək mümkün deyildir. Rəqəmsal iqtisadi mühitin sürətli təşəkkülü şəraitində milli iqtisadi təhlükəsizliyin hədd göstəriciləri sırasında aktual olan idxal-ixrac (məhsul, xidmət və kapital üzrə) nisbətinin və informasiya təhlükəsizliyinin böhran səviyyələrinə dair müşahidələrimizi ümumiləşdirməyə cəhd edək.

Əlbəttə, ilk növbədə deməliyik ki, iqtisadi təhlükəsizliyin həddi üzrə hər iki göstəricilər qrupu daxili istehsalçının dövlət tərəfindən himayəsi proseslərində rəqəmsallaşma ilə əlaqədar olaraq yaranan problemləri bu və ya digər dərəcədə eks etdirir. Məhsullar, xidmətlər və kapital üzrə idxal-ixrac nisbətinin milli iqtisadi təhlükəsizliyi təhdid edən səviyyəsinin qarşısının alınması üçün iki onilik əvvəl atılan addımlar kifayət etmir. Məsələ ondadır ki, elektron ticarət, kriptovalyuta kimi amillərin təsirini ənənəvi metodikalarla qiymətləndirmək mümkün deyildir. Digər tərəfdən, rəqəmsal mühitdə cəmiyyətin təbaqəlaşması proseslərinin daha çox nəzarətdən çıxmazı riskləri artır.

Rəqəmsallaşma proseslərinin intensivləşməsi kommersiya informasiyasının təhlükəsizliyini birbaşa təhdid etməsə də, onun təmin edilməsi imkanlarına da təsirsiz qalmır. Rəqəmsal iqtisadiyyat şəraitində informasiya təhlükəsizliyinin təminatının mühüm istiqamətlərinə aşağıdakılardı aid etmək, zənnimizcə, məqbuldur:

- ölkənin ixracında və ümumi daxili məhsulunda informasiya texnologiyaları sahəsinə aid məhsulların xüsusi çəkisinin artırılması;
- ölkədə xüsusi elektron sənayesi sahələrinin innovasiyalı inkişafi;
- rəqəmsal iqtisadi mühitin tənzimlənməsi sisteminin əməkdaşlığından əlavə istiqamətlərinin artırılması;
- program məhsulları və aparat vasitələrinin innovasiyalı istehsalında fəallığın təşviqi və s.

İnformasiyanın mühafizəsinin hüquqi, institusional, iqtisadi, texniki vasitələrinin birgə tətbiqi halında məqbul nəticənin əldə edilməsi ehtimalı daha yüksəkdir. Eyni zamanda, rəqəmsal texnologiyalar sadalanan vasitələrin təkmilləşdirilməsi templərinin bir-birini tamamlaması kimi, təcrübə baxımdan heç də sadə olmayan məsələlərin həlli imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Əlbəttə, bu halda informasiya infrastrukturunu amilinin roluna lazımi diqqət verilməlidir. Bu baxımdan rəqəmsallaşma proseslərinin təhlükəsizliyi təhdid etməsi səbəbləri qismində iqtisadi subyektlərin fəaliyyətinin açıqlığını ona çəkən yanaşma diqqətəlayiqdir. "Rəqəmsallaşmanın və iqtisadi subyektlərin açıqlığı trendləri iqtisadiyyatın milli seqmentini bədxahların mənfi təsirlərinə dala həssas etmişdir" [4, s. 20].

Rəqəmsal mühitdə baş veren proseslərin iqtisadi təhlükəsizliyə təsirinin bir sıra digər aspektlərinə da müxtəsər münasibət bildirək. İqtisadi fəaliyyət subyektinin milli iqtisadi təhlükəsizliyin təmin edilməsini öz fəaliyyətin prioritet istiqaməti kimi qarşıya qoyması üçün ona metodiki və informasiya xarakterli tövsiyələrə yanaşı, konkret dəstək verilməli və bu dəstək rəqəmsal mühitin imkanları çərçivəsində şəffaf və əyani, habelə texnoloji baxımdan real olmalıdır. Maliyyə vasitəciliyi qurumlarının təcrübəsindən yaranmaqla, müxtəlif fəaliyyət istiqamətlərində birləşdirilməlidir.

İnformasiya təhlükəsizliyinə korporativ tələblərin ciddiləşdirilməsi korporativ təhlükəsizlik tələblərinə yeni baxış tələb edir. İqtisadi-istehsal fəaliyyəti inşaatının bütövlükdə monitorinqini nəzərdə tutan korporativ təhlükəsizlik informasiya, texniki və iqtisadi təhlükəsizliyin təminatına yönəlmüş tədbirlər kompleksinin reallaşdırılmasını nəzərdə tutur [5, s. 74-94]. Rəqəmsal mühitdə iqtisadi təhlükəsizliyi təhdidlərin neytrallaşdırılmasında və onun nəticələrinin aradan qaldırılmasında korporativ təhlükəsizlik sisteminin səmərəliliyi, xüsusilə təşkilatlar səviyyəsində həllədici rola malidir. Həmin sistemin nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsi mühitinə rəqəmsallaşma bilavasitə təsir edir. Belə ki, kommersiya sirlərinə müraciətlərin kəskin surətdə möhdudlaşdırılması, informasiyanın texniki mühafizəsi, peşəkar kadrlar hazırlanması və s. kimi fəaliyyətlərin hamısına rəqəmsal texnologiyaların nüfuz dərəcəsi dönmədən yüksəlir.

Müvafiq mənbələrdə göstərildiyi kimi rəqəmsal iqtisadiyyatın innovasiya infrastrukturunu – informasiya infrastrukturundan, tədqiqat infrastrukturundan, etimad məkanında rəqəmsal infrastrukturdan, institusional mühitdən, "ağlılı şəhərlər" dən və ekoloji sistem infrastrukturundan, habelə elektron hökumətdən və s. ibarətdir [6, s. 210-214].

Rəqəmsal iqtisadiyyatın formallaşması və inkişaf mühitinin iqtisadi təhlükəsizliyin baza prinsiplərinə uyğunluğu müvafiq infrastruktura, o cümlədən həmin infrastrukturunu əmələ gətirən kompüter şəbəkələrinə, rabitənin aparat vasitələrinə, verilənlərin emalı mərkəzlərinə müəyyən tələblər qoyur. Həmin tələblər üzərində ətraflı dayanmadan qeyd edə bilərik ki, milli iqtisadiyyatın təhlükəsizliyinin təminatına xidmət innovasiyalı rəqəmsal infrastrukturun əsas funksiyalarından biri olmalıdır. Xüsusilə ona görə ki, elektron hökumət, elektron təhsil və s. kimi qurumların maddi-texniki bazası, bir qayda olaraq rəqəmsal iqtisadiyyatın innovasiyalı infrastrukturuna daxil edilir. Təbii ki, bu halda, rəqəmsal iqtisadiyyatın innovasiyalı infrastrukturunu təşkil edən əsas elementlər iqtisadi təhlükəsizliyin, habelə onun əsas komponentlərindən biri kimi informasiya təhlükəsizliyinin təminatına xidmət etməlidir.

Rəqəmsal iqtisadi mühitin institusional təminatının iqtisadi təhlükəsizliyin baza prinsiplərinə uyğunluğu monitorinq obyekti olmalı və həmin monitorinqlərin nəticələri rəqəmsallaşmanın tempi və proporsiyalarının təshih edilməsində istifadə olunmalıdır. İş yerlərinin virtuallaşması meyli və onun informasiya təhlükəsizliyi baxımdan qiymətləndirilməsi məsələsi gündəliyə çıxarılmalıdır. Bu istiqamətdə atılan addımların məhz iqtisadi təhlükəsizlik meyarları üzrə səciyyələndirilməsi məsələsi aktual hesab edilməlidir.

Nəticə

Rəqəmsallaşma şəraitində iqtisadi təhlükəsizliyin kommunikasiya sistemlərinin rəqəmsallaşdırılmasını nəzərdə tutan aspekt və bilavasitə rəqəmsal iqtisadiyyat aspekti diqqətəlayiqdir. İkinci

aspekt, milli iqtisadi təhlükəsizliyi rəqəmsal mühitdə təhdid edən proseslərə, o cümlədən, informasiya "selinin" və texnoloji xarakterli amillərin təsirinin güclənməsinə, rəqəmsal texnologiyaların tətbiqini müşayiət edən dələduzluq və kibər hücumların ehtimalının yüksəlməsinə diqqəti artırmağı tələb edir. Eyni zamanda, bu diqqət dayanıqlı inkişafın tələblərini diqta edən iqtisadi-ekoloji və ekoloji-texnoloji amillərin təsiri milli iqtisadi təhlükəsizliyin təminatı mühitində heç də az rol oynamır. Belə olan təqdirdə iqtisadi təhlükəsizliyin klassik həd göstəricilərinə yenidən baxılması obyektiv zərurətə çevirilir. İqtisadi təhlükəsizliyin haqqında dəməşən hədd göstəriciləri sistemində gözlənilən dəyişiklikləri apriori olaraq müəyyənləşdirmək, o cümlədən elektron ticarət, kriptovalyuta kimi amillərin təsirini ənənəvi metodikalarla qiymətləndirmək mümkün deyildir. Rəqəmsal iqtisadi mühitin institusional təminatının iqtisadi təhlükəsizliyin baza prinsiplərinə uyğunluğu monitorinq obyekti olmalı və həmin monitorinqlərin nəticələri rəqəmsallaşmanın tempi və proporsiyalarının təshih edilməsində istifadə edilməlidir.

ƏDƏBİYYAT

1. Balayeva E.Ə. İqtisadi təhlükəsizlik və inkişafın maliyyə problemləri. Bakı, "Elm", 2011, 396 s.
2. Balayev R.A., Alizade M.N. Opportunities for sustainable development in the information society// The 7th International conference "Science and society – Methods and problems of practical application" (February 15, 2019) Accent Graphics Communications & Publishing, Vancouver, Canada. 2019. 174 p., p. 3-5.
3. Горулов Д.А. Экономическая безопасность в условиях цифровой экономики // Технико-технологические проблемы сервиса. №1(43). 2018, с.77-84.
4. Минаков А.В. Обеспечение экономической безопасности России в условиях развития цифровой экономики // Экономика и бизнес: теория и практика. 2019, № 3-2, с.19-22.
5. Оболонский Ю.В., Оболонская Н.Ю. Исследование феномена корпоративной безопасности организации // Экономические отношения. 2015, Том. 5. № 4, с.74-94.
6. Сумина Е.В., Белякова Г.Я. Механизм формирования инновационных преимуществ региона // Фундаментальные исследования. 2015. № 8-1. с. 210 – 214.

*Расул Анвар оглы Балаев
Азербайджанский Государственный
Экономический Университет,
“Цифровая экономика и ИКТ”
профессор кафедры, доктор экономических наук;*

*Эльмира Али кызы Балаева
Азербайджанский Университет Сотрудничества,
доцент кафедры “Финансы и банковское дело”,
доктор философии по экономике*

Об экономической безопасности в цифровой среде

Резюме

В статье обосновывается необходимость подхода процессам формирования и развития цифрового сектора экономики в плоскости национальной экономической безопасности. Обеспечение национальной экономической безопасности рассматривается как одной из основных функций государства в нынешних условиях, где интенсифицируются процессы глобализации и цифровизации. Характеризованы новые угрозы экономической безопасности и некоторые пороговые значения в цифровой экономической среде. Исследованы разли-

чные аспекты процессов происходящих в цифровой среде, в том числе указана необходимость ужесточения корпоративных требований информационной безопасности, обеспечение соответствие институциональной структуры базовым принципам экономической безопасности.

Ключевые слова: экономическая безопасность, цифровая экономика, глобализация, информация, технологически-экономические возможности, угрозы, пороговые показатели, базовые принципы.

*Rasul Anvar Balayev
Azerbaijan State University of Economics,
“Digital economy and ICT”
professor of the Department, doctor of Economics;*

*Elmira Ali Balayeva
Azerbaijan Cooperation University,
associate professor of “Finance and Banking”,
doctor of Philosophy in Economics*

Economic security in digital environment

Summary

The article justifies the need to approach the processes of formation and development of the digital sector of the economy in the context of national economic security. The ensurance of national economic security is considered as one of the main functions of the state in the current era of globalization and digitalization intensification. New threats faced by the national economic security in the digital economic environment and some thresholds of national economic security were commented on. Different aspects of the impact of processes occurring in the digital environment on economic security have been studied, and the necessity to ensure that corporate security requirements for information security are met, and that the appropriate institutional provision is consistent with the basic principles of economic security has been mentioned.

Key words: economic security, digital economy, globalization, information, technological and economic opportunities, threats, thresholds, basic principles.